

Ülkər HÜSEYNOVA *

1920-Cİ İL SOVET İŞĞALINDAN SONRA AZƏRBAYCAN SSR-in GÜRCÜSTAN VƏ ERMƏNİSTANLA SƏRHƏDDİNDE VƏZİYYƏT (RUSİYA DÖVLƏT HƏRB ARXİVİNİN SƏNƏDLƏRİ ƏSASINDA)

- Açar sözlər:** Qarabağ, Azərbaycan, Sovet Rusiyası, Qırmızı Ordu, Naxçıvan, Gürcüstan
Keywords: Karabakh, Azerbaijan, Soviet Russia, Red Army, Nakhichevan, Georgia.
Ключевые слова: Карабах, Азербайджан, Советская Россия, Красная Армия, Нахичевань, Грузия.

1920-ci ilin aprelində Sovet ordusu tərəfindən Azərbaycanın işgalini regiondakı hərbi-siyasi vəziyyətin daha da gərginləşməsinə səbəb olmaqla yanaşı, geosiyasi yerdəyişmələrin də əsasını qoydu. İndiyədək regionda baş vermiş proseslərə dolayısı yolla təsir göstərən Rusiya həmin andan etibarən bu proseslərin əsas aparıcı subyektinə çevrildi. Azərbaycanı işgal etməklə bolşeviklər ondan həm Cənub Qafqazı, həm də Yaxın Şərqi təsir dairələrinə əvvələrini planlarının istinad nöqtəsi kimi istifadə etməyi nəzərdə tuturdular. Bütün bunlar regionda onsuz da mürəkkəb olan siyasiyanın daha da gərginləşməsinə səbəb oldu. Azərbaycanı nisbətən asanlıqla sovetləşdirməyə nail olmuş Sovet Rusiyası bu müvəffəqiyəti davam etdirərək tez bir zamanda qonşu Gürcüstanda və Ermənistanda da mövcud hakimiyətləri yuxarıq orada sovet rejimini bərqrar etmək üçün addımlar atmağa başladı. Cənubi Qafqazda sovet planının ilkin mərhələsi Gürcüstanın sovetləşdirilməsi planı oldu. Bu planın gerçəkləşdirilməsi istiqamətində atılan ilk addım Sovet Azərbaycanı ilə Gürcüstan Demokratik Respublikası arasında əvvəllər müttəfiqlik səviyyəsində olan münasibətlərin kəskin hərbi qarşıdurma səviyyəsinə keçməsi ilə nəticələndi. Bunun ilk işaretləri Azərbaycanın sovetləşməsinin səhəri günü Gürcüstan-Azərbaycan sərhəddində yaranmış gərgin hərbi-siyasi vəziyyət oldu. XI Qırmızı ordu hissələrinin Azərbaycanın Gürcüstanla sərhədlərinə qədər gəlib çatmasını öz ölkəsinin süverenliyi üçün təhdid kimi qəbul edən

gürçü qoşunları müəyyən qabaqlayıcı addımlar ataraq 1920-cu il aprelin 29-da Azərbaycan sərhədlərini keçərək Poylu körpüsünü və stansiyasını elə keçirmiş və respublikanın içərilərinə doğru hərəkət etmişdilər. Gürcüstan ordusunun zirehli qatarı isə Astafaya yaxınlaşdı. Həmin gün Ermənistən qoşun hissələri də Qazax qəzasının sərhədində cəmləşdilər (13, c.481). Aprel ayının 29-da Gürcüstan və Ermənistənla sərhədlərdəki vəziyyəti müzakirə edən Azərbaycan İnqilab Komitəsi Azərbaycanın hüquqlarının müdafiəsi məqsədilə respublikanın hərbi hissələrini əməliyyat baxımdan XI Qırmızı ordu komandanlığına tabe etdi. (13, s.476, 482). Gürcüstan hökumətinə göndərdiyi 30 aprel 1920-ci il tarixili notasında Azərbaycan İnqilab Komitəsi ondan 24 saat ərzində öz qoşunlarını Azərbaycan hüdudlarından çıxarmağı tələb etdi və əks təqdirdə Gürcüstanın bu hərəkətlərini müharibəyə başlamaq kimi qiymətləndirəcəyini bildirdi (20, 1920, 4 may). Sovet Azərbaycanı və GDR xarici siyaset idarələri rəhbərlərinin – M.D.Hüseynovun və Y.P.Gegeçkorinin diplomatik yazılmalarında hücum edən tərafın qonşu təraf olduğu iddia edilir və bütün məsuliyyət qarşı tərafın üzərinə qoyulurdu (2, s.158-159).

XI Qırmızı ordu komandanlığı mayın 2-də Azərbaycanın Gürcüstanla sərhəddinin qorunması üçün süvari korpusun komandirinə müvafiq əmr verdi. (11, v.2; 17, c.42). Əmrde nəzərdə tutulmuş tədbirlər Gürcüstanın Zaqtala quberniyasını hərbi yolla elə keçirmək niyyətlərinin qarşısını almaq məqsədi güdürdü. Gürcülərin Qazax bölgəsinə də hərbi müdaxilə hərəkətləri genişlənmişdi. Gürcüstan hakimiyət orqanları mayın 3-də Borçalı və Şıxlı kəndlərinin sakinlərinə ultimatum verərək üç saat ərzində kəndləri boşaltmalarını və Gürcüstan hökumətinə tabe olmalarını tələb etdilər (12, s.112; 20, 1920, 6 may). 1920-ci il mayın 5-də Poylu körpüsü yaxınlığında tərəflər arasında döyüş baş verdi. Mövcud şəraitdə Gürcüstanla konfrontasiyanın dərinləşməsi Sovet hakimiyətinin taktiki planlarına uyğun olmadıqından o, Gürcüstanla danışqlara getməyə üstünlük verirdi. Bu məqsədə də 1920-ci il mayın 7-də Moskvada Sovet Rusiyası ilə Gürcüstan Demokratik Respublikası arasında müqavilə bağlandı. Müqavilənin Azərbaycan üçün ən xoşagelməz məqamlarından biri onun IV bəndinə əsasən Zaqtala bölgəsinin Gürcüstanın şərtisiz ərzisi kimi tanınması oldu (14, c.564). Azərbaycanın ərazi bütövlüyünün kobud şəkildə pozulduğunu maddə həm Azərbaycanın həm də "Orconikidze-

* Hüseynova Ülkər, əsərən Dövlət Universitetinin doktoratu

nin simasında Qafqazdakı bolşevik rəhbərliyinin kəskin etirazına səbəb oldu. S.Orconikidze Moskvaya göndəriyi teleqramlarında Zaqatala dairesinin Azərbaycana mənsubluğunə israr edərək, bu bölgənin Gürcüstana veriləcəyi təqdirdə bunun Sovet hakimiyyətinin Azərbaycanda siyasetinin iflasına gətirib çıxaracağını qeyd edirdi. (22, c.145-146). Qafqaza rəhbərlik edən bolşevik xadimlərin bu mövqeyi Azərbaycan sevgidən deyil, regionla bağlı artıq yuxarıda qeyd olunmuş plan və niyyətlərin iflasa uğramaq təhlükəsi ilə əlaqədar idi. Büttün bunlar öz təsirini göstərmış, Moskva müqaviləyə yenidən baxmali olmuşdu. Adı çəkilən müqaviləyə 12 may tarixli əlavə saziş Zaqatala dairəsinin gələcək taleyi ilə bağlı məsələlərə həsr edilmişdi. Saziş əsasən Zaqatala dairəsi və Azərbaycanla Gürcüstan arasında digər mübahisəli ərazi məsələlərinin həlli yaradılması nəzərdə tutulan arbitraj komissiyasına verilirdi. Məsələnin tam həllino qədər isə tərəflər Zaqatala dairəsinə qoşun hissələri göndərə bilməzdilər. (14, c.572). Lakin müqavilənin imzalanmasından sonra da Azərbaycan-Gürcüstan sərhəddində həm Qazax, həm də Zaqatala istiqamətində gərgilik davam edirdi (18, c.269, 274). Gürcü qoşunlarının irəliləməsinin qarşısını almaq üçün 2-ci süvari korpusunun komandiri tərəfindən 7-ci süvari diviziyanın komandirinə Zaqatala istiqamətində Gürcüstanla sərhədin nəzarət altına alınması əmr edilmişdi. (12, s.115).

Qazax istiqamətində gürcülər daha çox irəliləyərək may ayının 14-də Şixli, Qaymaqlı, Kəmərli və Aslanbəyli kəndlərini ələ keçirmişdilər. Azərbaycan sovet hökuməti Gürcüstan tərəfinə növbəti nota verərək hərbi əməliyyatları dayandırmağı və danışqlarla başlamağı töklif etdi. (20, 1920, 18 may).

1920-ci il may ayının 18-də XI Ordu komandanlığı Azərbaycanın Gürcüstan və Ermənistanla sərhəd xəttinin mühafizəsinin gücləndirilməsi haqqında 58 №-li əmr verdi. 12 bənddən ibarət əmrde qoşun hissələri qarşısında konkret vəzifələr müəyyənləşdirilmişdi (5, v.1; 17, c.49-50). Mayın 24-də XI ordu komandanlığının 20-ci diviziyanın komandiri M.Velikanova 58 №-li əmrində “Azərbaycan və Gürcüstan respublikaları arasında sərhəd məntəqələri haqqında mübahisəli məsələlərin olduğunu” nəzərə alaraq və “Azərbaycan və gürcü qoşunları arasında mümkün toqquşmaların qarşısını almaq” məqsədilə Poylu, Salaklı, Şixli, Aslanbəyli,

tərəfin hərəkətlərinə yol verməmək tələb olunurdu. (6, v.61; 17, c.51). Bu əmrin verilməsində əsas məqsəd ərazi məsələləri ilə bağlı Azərbaycanla Gürcüstan arasında nəzərdə tutulan danışqlar üçün sülh şəraitinin yaradılması idi.

Həmin günlərdə Gürcüstan tərəfi Azərbaycanla sərhəddə kifayət qədər böyük qüvvə toplamışdı. Bu bu qüvvələrə general Nadirov rəhbərlik edirdi (12, s.118).

İkiaylıq danışqların nəticəsi olaraq 1920-ci il iyunun 10-da Ağstafada Azərbaycan SSR ilə Gürcüstan Demokratik Respublikası arasında sülh müqaviləsi imzalandı. Müqavilədə Qazax rayonu ərazisində iki respublika arasındaki sərhəd xətti müəyyənləşdirilirdi. Zaqatala vilayətinin gələcəyini isə yaradılması nəzərdə tutulan arbitraj komissiyası həll etməli idi. Buna qədər isə tərəflər adı çəkilən rayona yeni hərbi hissələr göndərməkdən çəkinməli idilər. (20, 1920, 22 iyun, 2, s.166-167). Razılışma əldə olunsa da Gürcüstan Zaqatala qəzasını özüne birləşdirmək üçün burada gizli şəkildə olsa da təbliğat aparır, xristian əhalini Azərbaycan hakimiyyətinə qarşı үsyanlara təhrik edirdi (4, v.80; 20, 1920, 16 iyun).

XI Qırmızı ordunun komandanlığının 2-ci süvari korpusuna 18 iyun 1920-ci il tarixli 67 №-li əmrində Zaqatala rayonunda (Laqodexi – Qovaqqöl yolunda) sərhədin möhkəmləndirilməsi 58-ci briqadaya həvalə olunmuş, Gürcüstanla sərhəd məsələləri həllini tapana qədər 7-ci süvari diviziyanın bölmələrinin də bu rayonda saxlanılması qərarlaşdırılmışdı. (4, v.62; 17, c.77-78).

1920-ci il iyunun 7-də XI Qırmızı ordu komandanlığının Azərbaycan Respublikasının sərhədlərinin möhkəmləndirilməsi və onun ərazisində qayda-qanunu qorunması haqqında 69 №-li geniş əmri verildi. Əmrde Gürcüstanın Azərbaycanla sərhəddə cəmləşmiş qoşunları haqqında ətraflı məlumat öz əksini tapmışdı. (3, v.16; 17, c.87)

1920-ci il sentyabrın 13-də Azərbaycan sərhədlərinin möhkəmləndirilməsi ilə bağlı XI ordu komandanının növbəti, 83/op №-li əmri imzalandı. Əmrde Azərbaycan sərhədlərinin müdafiəsi 20-ci və 28-ci atıcı diviziylarına və 18-ci süvari diviziyasına həvalə olunurdu (3, v.45; 17, c.115-116).

Sovet hökuməti Gürcüstan hökumətinin Antanta ölkələri ilə yaxınlaşmasından ehtiyat edərək bunun gələcəkdə neft Bakısına hələvəsi təhlükə

İ. Stalin gözlənilən təhlükənin qarşısını almaq, Azərbaycanda sovet hakimiyyətini qorumaq üzün zəruri addımlar atılmasının vacibliyini göstərirdi (14, c.57). 1920-ci ilin noyabrında Bakıya gələn Stalin Bakı rayonunun hərbi cəhətdən möhkəmləndirilməsi ilə bilavasita məşğul olmağa başladı (15, c.60). Bu məqsədə Bakıya əlavə qüvvələr gətirildi. (24, c.241).

Rusiya Fedarasiyası Hərb Arxivinin sənədlərində Azərbaycanın sovetləşməsinin ilk aylarında Gürcüstanla yanaşı Ermənistanın da Azərbaycana müdaxiləsi ilə bağlı hərbi-siyasi xarakterli sənədlər mövcuddur.

Artıq qeyd edildiyi kimi, Bakının işgal edilməsindən sonra Rusiya Sovet hökuməti, o cümlədən sovet hərbi rəhbərliyi XI Qırmızı ordu qarşısında bütün Azərbaycanın ərazisinin zəbt edilməsi vəzifəsini qoymuşdu. Məlum olduğu kimi, hələ Cümhuriyyətin mövcud olduğu aylarda Ermənistan qoşunları Azərbaycan Cümhuriyyətinin Zəngəzur və Şuşa qəzalarını əla keçirmək üçün bu qəzalara təcavüz etmiş və burada aprel işğali ərefəsində Ermənistan nizami hissələri ilə Azərbaycan ordusu arasında şiddetli döyuşlər gedirdi. Aprel işğalından sonra da Azərbaycanın bu qazalarında vəziyyət keskin olaraq qalmaqdır idi. Ermənilər vəziyyətdən istifadə edərək işğalın ertəsi günü - aprelin 28-də Azərbaycanın digər torpaqlarını - Qazax qəzasının Ermənistanla qonşu ərazisini zəbt etməyə cəhd göstərdilər (13, c.481). Ölkədə yaranmış yeni siyasi şərait Azərbaycanın yeni ərazilərinin ermənilər tərəfindən işğalı təhlükəsi yaratmışdı. Qarabağda və Zəngəzurda erməni nizami hissələrinə qarşı mübarizə aparan Azərbaycan ordusunun başsız qalması da vəziyyəti xeyli gərginləşdirmişdi. Bunu nəzərə alan Azərbaycan İnqilab Komitəsi aprelin 29-da Qarabağ və Zəngəzurda yaranmış vəziyyəti müzakirə edərək Ermənistandan öz qoşunlarını dərhal Qarabağdan çıxarmağı tələb etdi (13, c.477). Həmin iclasda Qarabağın işçilərə olan ehtiyacı nəzərə alaraq oraya təşkilat və töbülgət işlərinin aparılması üçün məsul yoldaşların göndərilməsi qərara alındı. İnqilab Komitəsinin həmin gün keçirilmiş iclasında "respublika sərhədlərinin gürcü-erməni qoşunlarının hücumlarından müdafiəsi və Qarabağ-Zəngəzur məsələsinin ləğvi" məqsədilə Azərbaycan ordusunun hərbi hissələri operativ baxımdan XI Sovet orduşunu komandanına tabe etdirildi. XI Qırmızı ordunun HİŞ-a və respublikanın Hərbi-dəniz komisarına "Azərbaycan" adını saxlamaqla Azərbaycan ordusunu Rusiya Fəhlə-Kəndli Qırmızı Ordusu əsasında yenidən təşkil etmək tapşırıldı. Bu

dekret əsasında Azərbaycan SSR Xalq Hərbi-Dəniz Komissarı Ç.İldirimin komisarlıq üzrə verdiyi 6 №-li əmrə əsasən Gəncə və Zaqatala quberniyaları hüdudlarında yerləşən bütün hissələr, eləcə də Qarabağ dəstəsinin qoşunları operativ cəhətdən XI Qırmızı ordu komandanlığına tabe etdirildi. (10, v.106-107; 13, c.482). Azərbaycan İK aprelin 30-da Qarabağda və Zəngəzurda hərbi əməliyyatlarda iştirak edən Azərbaycan hissələrinə göndərdiyi əmrədə İK tərəfindən Ermənistan hökumətinə ultimatum (ultimatumda 3 gün ərzində Qarabağ və Zəngəzurdan erməni qoşunlarının çıxarılması və milletlərarası ədavətə və qırğına son qoyulması tələb olundu) (20, 1920, 4 may) göndərildiyi bildirilir, Azərbaycan hissələrindən hückumu dayandıraraq müdafiə vəziyyətnə keçmələri tələb olunurdu (20, 1920, 4 may). S.Kirov, S.Orconikidzenin imzaları ilə İrəvana göndərilmiş telegramda da Ermənistan hökumətindən 24 saat ərzində öz qoşunlarını Sovet Azərbaycanı ərazisindən çıxarılması tələb edilirdi (1, s.266). Lakin Ermənistanın daşnak hökuməti nəinki bi tələbləri yerinə yetirməkdən imtina etdi, əksinə, Moskvaya və Bakıya göndərdiyi çoxsaylı telegramlarda Qarabağ və Zəngəzur ərazilərinin Ermənistan ərazisin olduğunu iddia edərək oradan Azərbaycan qoşunlarının çıxarılmasını tələb etdi (1, s.266-268).

Azərbaycanın Gürcüstan və Ermənistanla sərhədlərinin müdafiəsi haqqında XI Qırmızı ordu komandanlığının 18 may 1920-ci il tarixli əmrinə (17, c.49-50) əsasən 32-ci diviziyyaya 20-ci diviziya ilə əvəzləndikdən sonra Şuşa ətrafında toplaşmaq və mayın 25-də Naxçıvan, Culfa və Ordubadın tutulması üçün həmin istiqamətə güclü dəstələr göndərmək vəzifəsi qoymuldu. İyun ayının ortalarında XI Qırmızı ordunun 32-ci diviziyyası Şuşa qazasını nəzarət götürdükdən sonra əsas məsələ Zəngəzurun da tutulması oldu. Lakin bu vəzifənin yerinə yetirilməsi heç də asan olmadı. Son məqsədi Naxçıvan-Culfa-Ordubad xəttinə və İran sərhədini çıxmış olan əməliyyatların uğurunu təmin etmək üçün XI Qırmızı ordu komandanlığı 25 iyun 1920-ci il tarixli 68 №-li əmrə əməliyyatlarda iştirak edən 32-ci, 18-ci diviziyyaların komandirlərindən bölgədəki mövcud şərait haqqında geniş məlumatların toplamasını tələb edirdi. Bu məlumatlar sırasında Cavanşir, Zəngəzur və Naxçıvan qəzalalarının siyasi əhval-ruhiyyəsinin, yerli əhalinin Qırmızı orduya münasibəti, qəzalarda siyasi, sosial-iqtisadi vəzəviyyət, milletlərarası münasibətlər, əməliyyat şəraiti, rabitə

əlaqələrinin vəziyyəti (cəmi 12 maddə üzrə) məlumat toplamaq tələb edilmişdi. Bu məlumatlar iyun ayının 27-ə qədər toplanmalı idi. (4, v. 63-64; 17, c.82-83). Qarabağ, Zəngəzur, Naxçıvan bölgələrinin müsəlman əhalisi daşnak erməni hərbi birləşmələrinin zülmündən xilas olmaq üçün yollar axtarırdı. Ona görə də Qırmızı ordu hissələrinin yaxınlaşmasına qarşı hər hansı etiraz bildirmirdi. İyulen 6-də 32-ci diviziyanın hissələri Gorusu ələ keçirdilər. Nəzərə alamaq lazımdır ki, Naxçıvana irəliləyən sovet qoşunlarının komandanlığı orada erməni qoşunlarına qarşı vuruşan türk hərbciləri ilə də six əlaqə yaratmışdır. İyulen 7-də Türkiyənin Rəvazid diviziyasının nümayəndələri Gorusada sovet hissələrinin komandanlığı ilə görüşərək ondan Naxçıvana irəliləmələrinin tezlepdirilməsini xahiş etmişdilər. (3, v.17; 17, c.88) Lakin XI Ordunun komandanlığı 32-ci diviziya rəisinə əmrində türk qoşunları ilə Qırmızı ordu arasında qarşılıqlı münasibətləri aydınlaşdırana və mərkəzdən göstəriş alınana qədər Ermənistana qarşı müharibədə türk qoşunlarının fəal müdafiə etməkdən çəkinməyi, Naxçıvan, Culfa, Ordubad istiqamətində hərəkətləri dayandırmağı əmr etdi. Bununla yanaşı, əmrədə Gorusda möhkəmlənməklə, türk hissələrinin məqsədləri, döyüş tapşırıqları, sayı və döyüş şəraiti haqqında məlumat almaq üçün Naxçıvana kiçik süvari dəstəsi göndərmək tapşırılmışdı (18, s.305). Elə həmin gün XI Qırmızı ordu komandanı Levandovskinin Azərbaycan Respublikasının sərhədlərinin möhkəmləndirilməsi və onun ərazisində qayda-qanunu qorunması haqqında 69 №-li əmri imzalandı. Əmrin təsvir hissəsində ermənilərin Dilican və Zəngəzur istiqamətlərində mövcud qüvvələri haqqında məlumatlar öz əksini tapmışdı. Demək olar ki, Zəngəzurun hər bir erməni kəndində silahlı dəstələr fəaliyyət göstərirdi. Bu qüvvələrə podpolkovnik Dondarov, poruçık Yapon, polkovnik Nijde, generallar Silikov, Dro kimi təcrübəli hərbcilər rəhbərlik edirdilər (7, v.28-29; 18, c.302-304). Əmrin Ermənistanda bağlı hissəsində 20-ci və 32-ci diviziyalara konkret tapşırıqlar verilmişdi. Diviziyanın hissələrinə qonşu respublikaların hərbi hissələri ilə döyüşə girmək qadağan edildi. 32-ci diviziya Gorusda möhkəmlənməli, Gorus-Qarakilsə-Əngəlyurd-Borisovka yolunda güclü dəstələr yerləşdirməklə İrəvan və Naxçıvan istiqamətindən Gorusa gələn yolların mühafizəsini təmin etməli idi. 28-ci diviziya 32-ci diviziyanı əvəz etdikdən sonra Gorus ətrafında toplaşmalı və bu rayona Ararat respublikasından mümkün təhlükəsinin

qarşısını almalı idi. Erməni silahlı dəstələri ilə qarşılaşarkən diviziya hissələri fəal döyüşlərdən zəkinməli, lakin onların Azərbaycan ərazisində və Qarabağa daxil olmasının qarşısını almalı idi. Türk hərbi hissələri ilə də qonşuluq münasibətləri yaradılmalı və mərkəzdən lazımı direktiv alınana kimi onların Ermənistana qarşı mübarizəsini fəal şəkildə müdafiə etməkdən çəkinməli idi. 18-ci süvari diviziyası Qaryagin-Cəbrayıl ətrafinə yerleşməkələ əsasən İrana keçidləri nəzarət altında saxlamalı idi. (3, v.16-19, 17, c.89-93)

Həmin ərefədə erməni nizami hissələri böyük qüvvələrlə hücumu ~~Şəhərək-Nuñşer, Əşafaklaktr-kulü-siratən-rəhəntəqədər~~ 'ə'xaxlı ölməq' Şəhər-Dərələyəz qəzasının böyük hissəsini işgal etmişdilər. Ermənilərin bu hücumları müsəlman əhalinin küləvi qırğınları ilə müşayət olunurdu (12, s.281). Naxçıvana can atan türk qoşunlarını qabaqlamaq üçün XI ordu komandanlığı 32-ci diviziyyaya irəliyə doğru hərəkət etmək əmri verdi. İyulen 17-də V.Tarxovun başçılığı altında 32-ci diviziyanın süvari briqadası atlı-dağ batareyası ilə Gorusdan çıxaraq Naxçıvana doğru hərəkət etdi. (9, v.7; 18, s.305). İyulen 28-də Naxçıvan şəhərinə çatan Qırmızı ordu hissələri burada sovet hakimiyətinin yaradıldığını elan etdilər. Lakin bölgənin şərqi hissəsi (Ordubad) və qərbi (Şəhər) daşnak qoşunlarının əlinde qalmaqdı idi.

Öslində sovet qoşunları Gorusda olarkən buradakı erməni silahlı dəstələrinin tərk-silah edilməsi ilə bağlı ciddi addım atmadiqlarından həmin dəstələr öz döyüş qabiliyyətlərini saxlayaraq planlarını həyata keçirmək üçün fırsat gözləyirdilər. 32-ci diviziyanın hissələri Gorusdan keçib Naxçıvana getdikdən sonra Gorusda erməni-daşnak qüvvələri yenidən hərbi fəaliqlarını artırdılar. Bununla bağlı RDHA-nın 195-ci fondunun sənədlərində müəyyən məlumatlar öz əksini tapmışdır. General Dro 32-ci diviziyanın hissələrinə hücum edərək Əngəlyudu, Gorusu, Sisyanı ələ keçirmiş və Naxçıvanı mühasirəyə almışdı. Sovet qoşunları Şuşaya geri çəkilməyə məcbur oldular. Dro Ermənistən hökuməti adından ultimatum verərək 28-ci və 32-ci diviziyaların Zəngəzurdan çıxarılmasını tələb etdi (8, v.586-587). Yerli ermənilər arasında səfərbərlik keçirən Dro qoşunlarının sayını 2700 nəfərə çatdırıldı. (8, v.587). XI Qırmızı ordunun komandanı Vasilenkonun Azərbaycanın Gürcüstan və Ermənistən sərhədlerinin mühafizəsinin gücləndirilməsi haqqında qoşunlara 3 avqust 1920-

ci il tarixli 077/on №-li əmrində 20-ci diviziyyaya daşnakların Azərbaycan sərhədlərini keçərək əhalini qarət etməsinin qarşısını almaq üçün sərhəd dəhlizləri qoymaq, daşnakların hər hücumuna yerindəcə cavab vermək tapşırığı qoyuldu. 28-ci atıcı diviziyyasına sarsıcı və tam zərbə ilə Dronun ağızınlaşmış bandalarını ləğv etmək, Naxçıvan və türklerin Bəyazid diviziyyası ilə rabitəni bərpa etmək əmr veildi. 18-ci süvari diviziya qarşısında isə bir birləşmə ilə tutduqları rayonu saxlamaqla, digər briqadanı Bala Soltanlıdan keçməklə Gorusu ələ keçirmiş daşnak qüvvələrinin arxasından zərbə endirmək, əməliyyatı tez və qəti şəkildə, quldurları məhv etməklə həyata keçirmək tapşırığı qoyulurdu. (4, v.80-81; 17, c.102)

Zəngəzurda daşnak qüvvələrinə qarşı əməliyyatları əsasən 18-ci süvari diviziyyasının hissələri həyata keçirildilər. Onlar Dronun dəstələrinə əks-zərbələr endirərək avqust ayının 7-də Gorusu, 9-da isə Əngəlyurdı azad etdilər. Avqustun 10-da RSFSR-ə Ermənistana arasında hərbi əməliyyatların dayandırılması haqqında müqavilə imzalandı. Müqavilənin bir surəti RDHA-nın 195-ci fondunda saxlanılır (7, v.151). Müqaviləyə əsasən ermənilər Şahtaxtı-Xok-Əznəbürd-Suluçay-Bazarkənd xəttindən qərbədəki əraziləri tuturdular. Göründüyü kimi, müqavilədə bolşeviklər Naxçıvan bölgəsinin Şəur qəzasını və Naxçıvan qəzasının şimal-qərb hissəsini ermənilərə güzəştə gedirdilər. Bu müqavilə Azərbaycanın iştirakı olmadan onun ərazilərinin hərraca çıxarılması istiqamətində Sovet hökumətinin atlığı ilk addimlardan biri oldu. Müqaviləyə əsasən Ermənistana Azərbaycan arasında mübahisəli ərazilər hesab olunmuş Qarabağ, Zəngəzur və Naxçıvan bu iki respublika arasında müqavilə bağlanması qədər XI Qırmızı ordu hissələri tərəfindən tutulmalı idi.

1920-ci il sentyabr ayının əvvəllərindən başlayaraq ermənilərin Azərbaycana qarşı təcavückarlığının yeni mərhəlesi başladı. Ordubad bölgəsini əla keçirmək istəyən ermənilər Zəngəzur istiqamətindən buraya bir neçə dəfə hückum etsələr də 28-ci atıcı diviziyanın 1-ci süvari alayı bu hücumları dəfə etməyə müvəffəq oldu. 1920-ci il sentyabrın 13-də Azərbaycan sərhədlərinin möhkəmləndirilməsi ilə bağlı XI Ordu komandanlığının növbəti əmri imzalandı. Əmrde Azərbaycanın İranla sərhəddinin mühafizəsi yenicə formalşmağa başlayan Azərbaycan SSR əlahiddə sərhəd briqadasına, Ermənistana və Gürcüstanla sərhədlərin mühafizəsi isə

XI Ordunun 20-ci və 28-ci atıcı diviziyaları və 18-ci süvari diviziyalara həvalə olundu (3, v.45; 17, c.115-116).

1920-ci il sentyabr ayının ortalarında ermənilər Qazax qəzasının Ermənistana sərhədində yerləşmiş sovet hissələrindən ultimativ şəkildə tutduqları əraziləri tərk etməyi tələb etdilər. Ultimatuma cavab gözləmədən ermənilər hücumu keçərək yenidən Əskipara, Quşçu-Ayrım, Bağanış-Ayrım, Mazanlı, Fərəhli kəndlərini işğal etdilər. Bu kəndləri sovet hissələri yalnız sentyabrın 19-da yenidən geri qaytara bildilər (12, s.138). Lakin ermənilər yenə də sakitləşməmiş, yuxarıda adları çəkilən kəndlərin 10 avqust tarixli müqaviləyə əsasən Ermənistana məxsus olduğunu iddia edərək sentyabrın sonuncu ongünlüyündə Azərbaycan ərazisini bir neçə dəfə müdaxilə etmişdilər. Lakin sovet hərbi komandanlığı bu sərhəd zonasına əlavə dəstələr göndərməklə ermənilərin Qazax qəzasının sərhəd kəndlərini ələ keçirməsinin qarşısını aldı.

Sovet hakimiyətinin Azərbaycanın bu ərazisinin Daşnak Ermənistanının təcavüzkar hərəkətindən müdafiəsi həmin dövrə Cənubi Qafqazda yaranmış geosiyasi şəraitlə, Antantanın regionda güclənməsi ilə birbaşa əlaqədər idi. Bunu həmin günlərdə sovet Rusiyasının liderləri V.Lenin, S.Orconikidze, İ.Stalin, G.Çicerin arasında gedən yazışmalar da sübut edir. (22, c.474-476; 16, c.364; 17, c.131, 133). Belə şəraitdə Sovet hökuməti Azərbaycanda öz mövcudluğunun qorumasını həyatı əhəmiyyətli vəzifə hesab edirdi.

Qərb cəbhəsində və Vrangellə mübarizədə üstünlük qazanmış Sovet hökuməti Cənubu Qafqaza əlavə qüvvələr göndərməyə nail oldu. Bunun nəticəsində dekabrın 2-də Ermənistana da sovetləşdirmək mümkün oldu. Bundan sonra Naxçıvan, Zəngəzur və Qarabağ problemi sovet dövlətinin daxili siyasi məsələsinə çevrildi. Lakin Sovet Rusiyasının və Sovet Ermənistanın bütün cəhdlerinə baxmayaraq Türkiyənin Atatürk hökumətinin qətiyyətli mövqeyi, Naxçıvan əhalisinin ciddi etirazları və N.Nərimanov başda olmaqla Azərbaycanın milli ruhlu rəhbərlərinin təskidləri sayəsində Şəur bölgəsi də daxil olmaqla Naxçıvanın ermənilər tərəfindən ilhaqının qarşısı alındı. N.Nərimanovun ciddi səyləri nəticəsində ermənilərin Qarabağın yuxarı hissəsini dərhal ələ keçirmək planları baş tutmasa da burada 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin (faktik olaraq Azərbaycan ərazisində erməni muxtarıyyətinin) yaradılması

bu bölgənin tədricən Azərbaycanın nəzaratından çıxarıllaraq erməniləşdirilməsinə gətirib çıxardı. Qərbi Zəngəzurun Ermənistən SSR-ə verilməsi və Qarabağda erməni muxtarıyyatının yaradılması ilə Azərbaycanın gələcək faciələrinin əsası qoyuldu.

Mənbələr və ədəbiyyat

1. Musayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyaseti (1917-1920-ci illər), Bakı, 1998
2. Rəhmanzadə Ş. Azərbaycan-Gürcüstan münasibətlərində ərazi məsələləri. Bakı, ASPOLIQRAF, 2008
3. Rusiya Dövlət Hərb Arxiv (RDHA), f.195, siy.3, iş 187
4. RDHA, f.195, s.3, iş 208
5. RDHA, f.195, s.3, iş 211
6. RDHA, f.195, s.3, iş 232
7. RDHA, f.195, s.4, iş 265
8. RDHA, f.195, s.4, iş 275
9. RDHA, f.195, s.4, iş 326
10. RDHA, f.195, s.4, iş 422
11. RFDHA, f.199, s.3, iş 199
12. Süleymanov M. Azərbaycanın hərbi tarixi, Sovet dövri. 1920-1922, Poloniya, 2014
13. Borbba za pobedu sovetskoyi vlasti v Azerbaydzhane. 1918-1920. Baku, 1967
14. Borbba za Sovetskuyu vlast v Gruzii. Dokumenty i materialy (1917-1921 gg.). Tbilisi, Sabchota-Sakartvelo, 1953
15. Guliev Dj. K istorii obrazovaniya vtoroy respubliki Azerbaydzhana, Baku, 1997
16. Direktivy Glavnogo Komandovaniya Krasnoy Armi (1917-1920). Sbornik dokumentov. M., 1969
17. Javania G. Velikiy Oktiabr' i borbba bol'shevиков Zakavkazya za sovetskuyu vlast. Tbilisi, Sabchota Sakartvelo, 1967
18. Internatsional'naya pomoshch XI Armii v borbbe za pobedu Sovetskoyi vlasti v Azerbaydzhane. Dokumenty i materialy. 1920-1921 gg., Baku, 1989
19. Karimov E. Internatsional'naya pomoshch XI Armii v borbbe za Zakavkazze. M. 1960

25. Trasunkov M.B. Kavkazskaya Krasnознаменная. Tbilisi, 1961

Ulker Guseynova

СИТУАЦИЯ НА ГРАНИЦЕ АЗЕРБАЙДЖАНСКОЙ ССР С ГРУЗИЕЙ И АРМЕНИЕЙ ПОСЛЕ СОВЕТСКОЙ ОККУПАЦИИ 1920 ГОДА (ПО ДОКУМЕНТАМ РОССИЙСКОГО ГОСУДАРСТВЕННОГО ВОЕННОГО АРХИВА)

РЕЗЮМЕ

В представленной статье анализируется положение, сложившееся на границе Азербайджанской ССР с Грузией и Арменией в первые месяцы после оккупации страны со стороны Советской России. При этом основными источниками исследования являются документы из фондов Российского Государственного Военного Архива. Отмечается, что после захвата Красной Армией территории Азербайджана, вопрос защиты его границ стал прерогативой Советской России. Подробно освещаются приграничные столкновения между грузинскими войсками и частями Красной Армии в Газахском и Закатальском направлениях. Основное внимание в статье уделяется анализу военно-политического положения Карабахского, Зангезурского и Нахчыванского регионов Азербайджана, сложившегося в результате агрессии армянских войск, и выяснению позиции советского политического и военного руководства относительно территориальной принадлежности этих регионов.

Ulker Huseynova

THE BORDER SITUATION OF AZERBAIJAN WITH GEORGIA AND ARMENIA AFTER THE OCCUPATION OF 1920 (BASED ON RUSSIAN STATE MILITARY ARCHIVE DOCUMENTS)

SUMMARY

The article analyzes the situation that has developed in the first month of Soviet Russia occupation on Azerbaijan-Georgia and Armenia border. The documents of the